

# Edebiyat QAZETİ

www.edebiyatqazeti.com

ئەدبىيەت قازەتى

19 sentyabr 2008-ci il № 35 (3630)

1934-cü ildən çıxır

Qiyməti 30 qəpik

Allahın istedad verdiyi gənclər öz içine, mühitinə, ailəsinə siğdır. Hətta nə istədini də özü üçün dəqiq aydınlaşdırıb. Gecə yuxusu qaçı, gündüz özü hər yerdən, hər kəsden qaçmaq istəyir. Hami üçün qaribə görünən bu yeniyetmə, gənc sonra, çox sonra bilecek ki, onu rahat yaşamağa qoymayan Allahın ona verdiyi istedad atəsi imiş. Bilmək də olmur ki, bu Allah vergisi xoşbəxtlikdir, bədbəxtlikdir, nədir? Hansı böyük şair uşaqlıq, yeniyetmə illərində evdən qaçmaq, hər gəldi üz tutub getmək xəyalına düşməyib. Belə bir hissə həyata keçirə biləməsə də, xəyalından keçirib.

Məşədi Zeynalabdinin oğlu Ələkbərin on iki yaşı vardi. Ələkbər hələ "Mırzə" də, "Sabir" də deyildi. Seyid Əzim Şirvanının dərs dediyi məktəbdə oxuyurdu. Şeirlər də yazır. Atası biləndə ki, Ələkbərin məktəbdə oxumagi bir yana, hələ şeir də yazır, Seyid Əzimin oğlunu zay elədiyini düşündü. Onu məktəbdən çıxardı.

Şeirlərini albı cirdi. Ələkbəri kiçik bir baqqal dükənən qoydu. Atasının fikrincə, şairlər ona-buna həcəv yazar, içki içen, sərgardan həyat keçirən, ailə başçılığına, külfət sahibi olmağa yaramayan insanlardı. Zeynalabdin kiçik oğlunu ya din xadimi, yəni toydan da, yasdan da qazana bilən bir insan kimi yetişdirmək istəyirdi. Bu olmadı, düşündü ki, heç olmasa, tacir olsun. Tacirin də sūrasında həmisi çörək olur. Tacir olmaq üçün də baqqal dükənindən başlamaq lazımdı. Məktəbdən çıxanlan, şeir dəftarı cirilan, baqqal dükənənə qoyulan Ələkbər evdən qaçmaq xəyalına düşdü. Xorasana gedən dəvə karvanına qoşulub getmek istədi, o da baş tutmadı. Atasına həcəv yazmaqla hayını çıxdı. 1874-cü il ididi, yəni Ələkbərin hələ 12 yaşı vardi. Ələkbərlər barabər evdən qaçmaq, mühitdən qaçmaq, bəlkə də ləp özündən qaçmaq fikri, ideyası də böyüyürdü. Ələkbər böyüdükcə Şamaxiya siğmirdi. Qaçmaq haqqında fikirləri Ələkbərin canına siğmirdi. Onu rahat qoymurdu. Nəhayət, 22 yaşında səfərə çıxır. Xorasan, Səbzvar, Nişabır, Səmərqəndələr. Professor Məmməd Məmmədov "Azerbaijan edəbiyyatı" seriyasından çıxan "Hophopname"nin (2004) giriş sözündə yazır ki, "O vaxt Xorasan atrafında vəba xəstəliyi yayıldığından görə Şamaxiya qayıdır". Əlbəttə ki, çox hörmətli alim Məmməd Məmmədov yazılı faktlara əsaslanıb belə yazar. Amma atasına həcəv yazmaq o dövrə bir gənc üçün vəba xəstəliyindən də qorxulu idi. Evdən qaçmaq isə dəfələrlə artdı qorxulu idi. Amma qorxmamışdı. Bu əlqənliliq yanaşı, işlənan "qorxu ehkəm" məntiqi cəhdəndən uzlaşmır.

Bir də Mirza Ələkbər Sabirin özündən başqa onu qəlbindəki hansı duyguların Şamaxiya qaytardığını heç kəs deye bilməz. Mənəcə, Ələkbər xəyal qırqlığına uğramışdı. O şəhərlərdə də axtardığını tapmamışdı. Əksinə, Şamaxidəki mühit ona daha maraqlı görünmüdü. Həm də illi dəfa Şamaxidan kənaraya çıxan gənc doğma yerlər üçün qəribəmişdi, danxımışdı. Bu təbii hiss onu Şamaxiya getirdi. Kim bilir, bəlkə buna başqa sabəb vardi. Amma geldi, gördü ki, "Neca görmüşdəs Nuh, eyləcədir". "Köhna hamam, köhna tasdı". Az sonra Kərbala sefəri yola düşür. Mənəcə, əslində bunlar səfər deyildi, axtaş idi. O özünü, yəni Ələkbər Mirza Ələkbər Sabiri axtardı, özünü və yaşadıq dənyada öz yerini tapmaq istəyirdi. Kərbala təsaduf deyildi. Əvvələ, Şərq nağıllarının baş qəhrəmanı Bağdad uzaqda deyildi. O Bağdad ki, Azərbaycanın ağsaqqal şairi Bağdad həsratı ile deyirdi: "Vidadi xəstədən Bağdad elinə, Siz yetirin bir nişanə, durnalar". İkinci və-en başlıcası, Füzuli Kərbalada yaşayıb, orada da dəfn olunmuşdu. Orada ədəbi mühit olacağına ümidi baslayırdı. Kərbalada bu ümid da boşça çıxdı. Burda da meclis başında mollalar, tacirlər, baqqallar idi. Ona elə galardı ki, Şamaxidən bir addım da kənara çıxmayıb. Elə Sabirin özü də Şamaxidəki Ələkbərdən bir addım da irəliləməmişdi. Səfər dövründən yadigar qalan dörd misra buna ayani sübütür.

Həmədanda qonağimdən xəbər aldım ki, ey şeyx, Hansı məxlüq sizin şəhərdə bişək çoxdur?

Dedi: "Az isə də bu şəhərdə şair çoxluq, Leyk dabbağ ilə, Səbbəq ilə eşşək çoxdur".

Ela bil ki, bu həcvi Sabir Şamaxida yazdı. Mən qəsədən şəir yox, həcvi deyiram, çünki o dövr Azərbaycan ədəbiyyatında, xüsusi ilə Şirvanda, Şamaxida şairlik şeir adı altında yazıtların əksiyəti həcvi idi. Mirza Ələkbər Sabirin şəfərlər dövründən bəzən gəlib çatan xəndək göstərdiyimiz bu yeganə nümunə Şamaxi həcvinənən bir qanş da kənara çıxmayıb. Bəlkə də səfər zamanı Mirza Ələkbərin yazdığı şeirlərinin bəzən gəlməsinən sabəbinə burada axtarmaq lazımdır. Sabir özü öz şeirlərinin bayənməyib. Görünür, bu elə Şamaxi həyatının qəzəlləri (Abbas Səhhətin dediyi kimi, "Şəfər zamanı növhə və dubeytlər yazmışdır"), həcvləridir. Bəs mən özümüzdən bir addım irəli atmamışsam, bu yollar, əzab-eziyyətlər nəyə lazımdı? Niya gəlib Kərbalaya çıxdırmış? Ona görə də əbadi yaşaşaq üçün gəldiyi Kərbalanın da onun axtardığı diyar olmadığını görüb kədərlərin. Yaşamaq üçün Aşqabادa sefir, yola düşmək istəyändən evdən məktub alır. Atasının vəfat etdiyini öyrənir. Ümridi, pənah oğlu olan ananın məktubundakı fərəyad M.Ə.Sabiri evə qaytarır.

Şamaxıda Billumise xanımla evlənir. Billumise xanım M.Ə.Sabiri sakız qız, bir oğulla Şamaxiya bağlayır. Bu zaman, yəni 1908-ci ilə kimi Sabirin evindən uşaqlar artıb, hələ ondan da daha sürətə Azərbaycanda qazəllər, jurnalılar artırdı. Sabir də yazır, çap olunurdu. Təriflənirdi. Xüsusilə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalında öz axtardığı yolu, yerinə gəlib çıxmışdı. "Molla Nəsrəddin" jurnalı, sözün əsl mənasında, Mirza Cəlil məktəbi idi. Sabir yazır, heç özü də hiss etmədən Azərbaycanda satırık şeir carəyanının bünövrəsini qoyurdu. Sabir axtardığını tapmışdı, indi özü-özünü görürdü. Ailəsinə dolandırmaq üçün ağır zəhmət qatlaşdırıldı. Amma şeir yazmaq və çap etdirmək imkanı ile dincalırdı, rahatlıq tapirdi. O, yer üzündə axtardığı ölkəni tapmışdı. Mollası, taciri, baqqalı, hampası, qoçusu, fəhləsi ilə bir yerdə onun üçün buradan gözlə, əziz, əziziyətli, eyni zamanda, maraqlı, yaşaması ölkə yox idi. Yeri gəlmışkən, bizde satırık nəşr əsərləri Haqqverdiyevdən başlayıb inkişaf edirdi. Cəlil Məmmədquluzadə isə onu dünya səviyyəsinə qaldırdı. Mirza Cəlil əsərləri dünənən an məşhur satırık əsərləri ilə yanaşı dayanır. Müqayisədə isə ududuzmır.

Mirza Ələkbər Sabir isə, fikrimə, dünya ədəbiyyatında bir möcüzədir. Onun şeirləri bu gün də dənyada bütün ölkələr üçün eyni dərəcədə müasirdir. Hansı xalqın dilinə layiqinə tərcümə edilsə, o xalq onu öz müsərisi, öz klassik şairi kimi sev-sevə oxuyacaq. Sübut istəyirsiniz? Buyurun, baxın. Misal gətirəcəyim bu şerin, elə bu il, yəni 2008-ci ildə yüz yaşı tamam olur. Mən bu şerin beş beyniñ size misal gətirəcəyəm. "Daş qəlbli insanların neylərdin, llahi?"...

Artdıqca həyəsizliq olur el mütehemmil,  
Her zülmə dözen canları neylərdin, llahi?!

Məzumluların göz yaşları dərəya olacaqmış,  
Dəryaları, ümmanları neylərdin, llahi?!

Oeyrəlli donosbazlanımız iş bacanğın  
Tənbəl, deli şeytanları neylərdin, llahi?!

Orlər həre bir qız kimi oğlan sevəcəkmiş  
Evlerdeki nisbanları neylərdin, llahi?!

Tacirlerimiz sonyalara bənd olacaqmış,  
Bədbəxt tükezbanları neylərdin, llahi?!

Şeir çox məşhur olduğundan mən ondan cəmi beş betyi  
yadınıza saldım. Siz mənə dünyanın elə inkişaf etmiş ölkəsinə  
göstərin ki, heç olmasa bu şerin iki bəndi orada artıq ömrünü  
sürmiş, köhnəlmış olsun. Mən tam məsliyət hissi ilə deyirəm: Sabir şeirləri  
hələ çox yüzillər öz müasirliyini saxlayacaq. Bəlkə Mirza  
Ələkbər Sabir özü də istəməzdə ki, onun

satirik şeirləri bəzə uzunmürlü olsun. O, hamidən çox istəyiridə ki, cəmiyyət et inkişaf etsin. Çox təsəffü ki, insan psixologiyası long dəyişir. Bize məlum olan bu ikimillilik tarixdə cəmiyyətlərde, insan münasibatlarında çoxmək şey dəyişib? İki min il əvvəl peyğəmbərini çarmıxa çəkənlər, iyirminci əsrde na qədər ziyan, müdrik insanları zırzəmildər güllətlədilər, komİlərdən çürütdülər. Yedinci əsrde peyğəmbərin daşasınan  
başınə qəbul eləyib arxasında namaza duranlardan bezilərinin övladları Kərbalada peyğəmbərin nəvəsinin başını  
kesənlər 1990-ci il iyirmi yanvarda fitva verib, donos yazib  
Kərbala müsibəti yaratmadılar?

Bu neçə yüz illər ərzində inkişaf etməmişdik?

Əlbəttə, inkişaf etmişdik. Yüzillərin inkişaf əlaməti onda idi ki, o zaman oxla, qılınca yetmiş iki adamın üstüne qoşun yeminişdi. 1990-ci ildə isə tankla, topla silahsız insanların üstündən qırx minlik qoşun yemidi. Elə indinə özündə də elə Kərbaladə Kərbala müsibəti davam etmirmi?

Sabir həmisi gələcəyin şairidir. Dünən ədəbiyyatında bir Mirza Ələkbər Sabir zirvəsi var. Çox acı bir həqiqətdir ki, bu nu yalnız biz azərbaycanlılar biliyor.

Sovet dövrünün əvvəllerində Sabir Azərbaycan Respublikası tanıyordu, zirvə olduğunu da bilirdi. Amma bu zirvəni görəməziyə vururdu. Necə görəydi ax? Oxuyurdı:

Fehlə, özünü sən də bir insanı sanırsan?!  
Pulsuz kişi, insanlığı asanı sanırsan?!

O dövrün qulaqları o saat şəklinirdi.

— Bunu kim yazıb?!

— Mirza Ələkbər Sabir.

— Hardadı?

— İnqilabdən evvel rəhmət gedib.

— Çarizmi təngid eləyib... Heyif...

Əslində, "heyifi" ona görə deyirdilər ki, onu ikinci dəfə ölüdmək mümkün deyildi. 1956-ci ildə cəmiyyətin üstündəki siyasetin buz əriməye başladı. Ədəbiyyat qəddini düzəldirdi. Ortaya çıxan birinci poeziya bayramı, hər il may ayının otuzunda — Mirza Ələkbər Sabirin ad günündə "Sabir Poeziya günləri" keçirilirdi.

"Sabir Poeziya günləri"ni yaradın, həyata keçirən, onu el bayramına döndəren Azərbaycanın böyük şairi Resul Rza idi. Özü yaratıvə "Sabir Poeziya günləri"nə ömrünün sonuna kimi sədrliyə etdi. Bu bayram indi də her il təntənəli şəkildə keçirilir. Əlbəttə ki, bu bayram Sabirin təbliğindən daha çox müsəsir poeziyanın, gənc nəslin təbliğidir. Hər bir Azərbaycan oxusuna elə bilir ki, Sabirin təbliğ ehtiyacı yoxdur. Mənəcə, təbliğ Mirza Ələkbər Sabir qədər ehtiyacı olan ikinci bir şairimiz yoxdur. Bütün dillərdə, bütün xalqlarda Sabir şerinə ehtiyac var.

Dögrudur, var, amma yaxşı tərcümə'edib Sabir hənsi xalqa təqdim etsən, o xalqın rəhbərliyi, iqtidarı Sabir şerində güclü bir müxalifət göracak. Heç bir iqtidár öz müxalifətindən qorxmır. Çünkü o, müxalifətine qalib gelib ki, iqtidardır. Lakin Mirza Ələkbər Sabir şerini bütün dövrlərə, dövranlara, bütün iqtidarlara müxalifətdi. Çünkü onun qoysduğu problemlər min ilər həlli müşkül məsələlərdər.

O ruhanı, bəyinləri yatmağa qoymur:

Pah atonnan, ne ağır yaldı bu oğlan, ölübe!

Ne de terpenmayır üstündəki yorğan, ölübe!

İndi Mirza Ələkbər Sabir Bakının mərkəzində, Sabir bağında qranit "Kreslosunda" aylışib ətrafında dolaşan öz obrazlarını seyr edir. Əlbəttə, indi onlar şəhər papası, çuxalı, çanlı insanlar deyil. Avropanın son dəbi ilə geyinmişlər. Bəziləri Sabirin ayağı altında skamyadə aylışab esnəyir.

Bəzi isə "mersedes" maşını ilə heyəkəlin yanından keçir, maşına yeni qoysduğu inek səsi çıxaran sıqnalını verir. Əslində, o səs maşından deyil, o maşını sürən adamın öz içindən gələn təbiyəsinin səsidi.

Çatlaşır, Xanbacı, qəmdən üreyim,

Qovuşur lap acığından kürəyim.

Nola, bir evde qoysayıdız qaravaş,

Verməyədiz məni bu eblihe kaş.

...Bitleyərdim nənəmin baş-yaxasın,

Yamayardım babamın çul-cuxasın;

Neyləyərdim bəzəyi, ya düzəyi

Dama, divara yapardım təzəyi!

deyib gileyən şair arvadı indi özüne bənzərini təpib əre gedib. "Cip" sürür. Sabirin heyəkəlin baxış:

— Fu, bə kimdir? Papığına bax! Bu gözəl yera heç yaraşmir. Gərek əvvəka deyim burdan onu götürsünərlər.

Qranitin çatlaşın, Mirza Ələkbər Sabir, fikir verme. Özün demisən, "Bənzərəm bir qocaman dağ'a, dərəyə durs".

Ey böyük sənətkar, sənətinin və sənətin böyükliyünə sübt odur ki, səndən yüz il sonra da yolu davam etdirmək, sənətə yazmaq istəyen şairələr bəlkə özləri də hiss etmədən, yenidən həcəv, badayıya qayidiblər. Satırık şair olmaq üçün böyük istədəd, yüksək mədəniyyət, mahir sənətkarlıq lazımdır. Ona gərə də bu meydanda Mirza Ələkbər Sabir hələ də təkdir.

— Vay, vay, yene də tek sebir geldi.

— Ta deyirik, bizi də bir az anlayaq,

Məhzəri-İrfanda vurur tek sebir.

Ya deyirik işləri sehmanlayaq,

Meclisi-eyanda vurur tek sebir.

Özün sevinə bilmədin, bari ruhum sevinsin, Mirza Ələkbər Sabir.

Fikrət QOCA